

Azrbaycanda olan rzaq thlksizliyi

rzaq thlksizliyinin tminat btn lklrd strateji hmiyyt ksb edir v bu, hr bir hkumtin qarsnda duran bir .nmrli vzif olmaldr

AranNews- Dvlt bas Ilham liyev yanvar 26-da keirdiyi mavird yenidn iqtisadi rqmlr istinad edrk Azrbaycann bir sra istiqamtlrd idxaldan asl olmadn, ksin, zn bir sra rzaq mhsullar il tam tmin etdiyini vurulad. Amma bu "tam tmin olunmann" da idxaln hesabna .baa gldiyi qeyd edilmedi

Glin, nc dvlt basnn elan etdiyi rqmlr, daha sonra is bu istiqamtd real durumun ndn ibart .oluunu il tan olaq

.Bellikl, I.liyevin mavird Azrbaycann rzaq thlksizliyi il bal elan etdiyi rqmlri diqqtiniz atdrrq I.liyev qeyd edir ki, mal ti zr Azrbaycan zn 92 faiz tmin edir. Burada maya dyrind idxaldan .asllq 5 faizdir. Bu, sasn yem v drmandr Qoyun ti zmz 99 faiz tmin edirik, maya dyrind cmi 2 faiz xarici amil var. Yen d yem v .drman

Qu ti zmz 98,6 faiz tmin edirik. Dvlt basnn szlrin gr, son bir ne il rzind qu tinin istehsalnda byk irliliyi var. Bu irliliyi kimi is qu fabrikIrinin yaradlmas qeyd edilir. Ancaq .maya dyrind idxaldan asllq 65 faizdir

.Yumurta zmz 99,6 faiz tmin edirik. Yen d maya dyrind 65 faiz xarici amil var Sd v sd mhsullar. zmz tminetm msal 80 faizdir. Burada da ox byk irliliyi var. Burada cmi .10 faiz xarici amildn aslyq. Bu da yen drmandr v yemdir I.liyev daha sonra qeyd edir ki, Azrbaycanda taxl istehsal artb: "2014-c ild 2 milyon 300 min ton, 2015-ci ild 2 milyon 900 min ton istehsal olunmudur. ox gzl inkiafdr. Ancaq zmz cmi 64 faiz sviyysind tmin edirik. Ona gr, iri fermer tsrrfatlarnn yaradlmas prosesi ."bundan sonra da getmlidir

Kartof zmz 90 faiz tmin edirik. Kartof istehsalnda 35 faiz xarici amil var yen d gbr, .drman. Soanla bal is I.liyevin aqlad rqmlr gr, Azrbaycan zn 100 faizdn ox tmin edir

.Meyv, gilmeyv txminn 110 faiz, maya dyrind xarici idxaldan 30 faiz asllq Duz zmz 87 faiz tmin edirik, xarici amil 5 faizdir. Bu da qablamar. kr v krdn hazrlanan mhsullar zmz 191 faiz tmin edirik, ancaq burada xaricdn 80 faiz asllq var. Xam kr .xaricdn gtirilir

Bitki yalar v marqarin zmz 67 faiz tmin edirik. Burada da idxaldan 80 faiz aslyq. Xam ya .v qabladrma

Bir daha qeyd edirik ki, yuxarda qeyd olunanlar I.liyevin elan etdiyi rqmlrdir. Indis diqqtiniz knd tsrrfat eksperti Vahid Mhrrmovun dvlt basnn elan etdiyi rqmlr mnasibtini .tqdim edirik

rzaq thlksizliyinin tminat btn lklrd strateji hmiyyt ksb edir v bu, hr bir hkumtin qarsnda duran bir nmrli vzif olmaldr. nki olknin rzaq thlksizliyi tmin olunmad halda, hrbi thlksizliyi tmin etmk mmkn deyil. I.liyevin elan etdiyi statistik rqmlr glinc, ekspert onlarla bal bhsini gizltmir: "Grnr, dvlt basna ya khn materiallar tqdim olunub, ya da bu mrizzd yalnz hakimiyytd olanlarn qida mhsullarna olan tlbat nzs alnb. nki bu rqmlr vvllr d sslnib v reallqla he bir laqsi yoxdur. Msln, prezident deyir ki, zmz 92 faiz mal, 98 faiz d qu tiyl tmin edirik. mumiyyl, bu aqlama gstrir ki, hkumt hl tlabatn n olduunu baa dmr. Beynlxalq norma var, tibbi baxmdan insann fiziki durumunu tmin edck norma myyn edilib. Hmin nrmaya uyun adambana il razind t normas 80 kilogramdr, orda mal, qu, donuz, yaxud qoyun tinin n qdr olmas yoxdur, mumi gstrilir. Azrbaycanda is ild 25-26 kilogram t istehsal olunur, 6-7 kilogram da xaricdn alnr. Bu is txminn adambana 33 kilogram demkdir. lk halisi beynlxalq normann 38-40 faizi qdr t istehlak edir. Bel olan halda mal

tiyl 92, qu tiyl 98 faiz tmin olunduumuzu demk real deyil. Bu gn adambana txminn 30 kilogram qu ti istehsal olunmaldrsa, bu rqm 10 kilogramdr, mal v qoyun ti birlikd adambana 50 kilogram istehsal olunmaldrsa, ancaq 16-17 kilogram istehsal olunur. Frqin ox byk olmas hkumtin beynlxalq normann n olduuunu bilmmsidir. ox gman ki, mmurlar yalnz z tlbatlarn nzr alrlar, halinin rzaq istehlak haqqnda dnmrdr. tin qiymti d ona gr baqa lklrdn frqli olaraq 2 df bahadr. Onu da deyim ki, bu sbbdn d t idxal v istehsal . "inhisardadr

Azrbaycan sd istehsalnda myyn olunmu normann yarsn dy bilir: "Amma prezident sd mhsulu il bal da tminatmz dyck qdr istehsal etdiyimizi sylti. Yaxud yumurta, adambana illik norma 280 dd olduu halda, 145 dd istehsal olunur. Amma liyev deyir ki, zmz 96 faiz yumurtayla tmin edirik. Grnr, gstriln rqmlr mmurlarn yumurtaya olan tlbatlар il baldr. Baqa bir misal, taxllqda inkiaf olduu qeyd olunur, 2014-c ild 2,3 milyon, 2015 -ci ild 2,9 milyon ton taxl istehsal olunduu, yni artm olduu bildirilir, amma ndns 2013-c ild istehsaln 2,9 milyon tondan ox olduu nzr alnmr? Yax, 2,9 milyon taxl istehsal olunubsa, niy lky 1,5 milyon ton buda v 200 min ton da digr dnli bitkilrin mhsullar gtirilib? slind, 2,9 milyon ton taxl Azrbaycann daxili tlbatl tam dmiyydi. Taxl istehsalnda xaricdn 20 faiz asl olmamz da real rqm deyil. nki, Azrbaycan gbr, toxum, pestisid, texnika v texniki avadanqlar xaricdn alr. O cmlndn, kartof tminatnda 10 faiz xaricdn asl olmamz bard deyilnlr d doru deyil. 2015-ci ild 830 min ton kartof istehsal olunub, tminatmz dmk n 1 milyon 250 min ton rzaq kartofuna, 200 min ton da toxumluq kartofa ehtiyac var. Tsvvr edin, ehtiyacmz 1 milyon 450 min ton olduu halda 830 min ton istehsal olunub, indi grdnzm, xaricdn asllq . "10 faiz qdr deyil, 40 faizdn oxdur prezidentin yanvar 26-da syldiklri 2-3 il vvlki xnn tkrardr: "gr tkrar varsa, demli, gerilm d var. nmlı olan hakimiyytin knd tsrrfatndak problemin ndn ibart olduunu bilmisidir. Hl ki, ."hakimiyytd bu sahnin problemlrinin ndn ibart olduunu bilmirlr